

# KİPODO

Azərbaycan mili  
kitabxanası




Müstəqil ictimaişiyasi, publisistik qəzet №45-46 (1223-1224) 26 iyul 2024-cü il Qiyməti 1 manat

Qəzet 1999-cu ilin oktyabrından çıxır

**ƏLƏKBƏR SALAHZADƏ - 83**

## ƏLƏKBƏR SALAHZADƏNİN POETİK PARADIQMASI



Nizami Məmmədov Tağısoy  
professor

Ə.Salahzadənin yaradıcılığına nəzər salarkən şairin poetik sintaksisinin ifadəli və emosional keyfiyyətlərindən bəhs etmək zəruridir. Bu xüsusiyyətlər əsasən müəllifin əsərlərinin məzmunu ilə əlaqəli olub, ilk növbədə sənətkarın istedadı ilə bağlıdır. O, əsasən əsərlərini sadə, dürüst, qənaətçil, yiğcam tripli təhkiyənin dinamikliyi üzərində qurur. Eyni zamanda şeirlərdəki intonasiya - sintaktik özünəməxsusluq çeşidli üslubi fiqurların köməyi ilə ortaya gəlir. Poetik nitqin ifadəliliyinin gücləndirilməsi üçün sintaktik paralelizmdən, iki və daha artıq mənzərənin, hadisənin, həyat sferasında yer almışların uyğunluğunu, yaxud analogiyasını aparır və bunlar əksər hallarda istifadə edildiyi zaman poetik rəmzlərlə əlaqəli olur. "Fevral - 1966" kitabında yer almış "Göl qıraqında gül" şeirində qeyd etdiyimiz mənzərənin özəlliyyinə baxaq:

Ləpələr elçi-elçi.  
Bu dağların ovçunda  
göl dörin bir əl içi.  
...Dağda kiçicik bir göl  
düşüb gül ayağına  
Qorxur  
bir-iki ləpə  
qalxa,  
gölə yaxına! [s. 38-39]  
Ə.Salahzadənin poetik sintak-

sisində özünü biruzə verən ən mühüm cəhət onun nəzm nitqinin xüsusi şəkildə olan qeyri-tipik təşkilidir. Belə olduqda əsər mühüm bədii və estetik funksiyalar yerinə yetirməklə yanşı, həm də tətbiqi xarakterə malik olur.

Ümumi konstruksiya və daxili mənə ilə bağlı olan qarşılaşdırıcı və hadisələrin qəfil ziddiyət təşkil edəcək ritorik antiteza; sözlərin

qalmış hissəsinin növbəti şeir sətriñə keçirilməsi - anjanberman və s. kimi şeirin çeşidli elementlərindən Ə.Salahzadənin uğurlu yaranılması və i.a. və s. aparıcı mövqedə dayanır.

Ə.Salahzadənin poetik dəstxəttinə xələl gətirmədən onu Azərbaycan poeziyasında intellektual yaradıcılığın ən parlaq nümayəndələrindən biri hesab edirik. Odur ki,

düşündürə bilir" kimi mülahizələrini tamamilə bölüşürük. Fikrimizin illüstrasiyası üçün "Fevral-1966" kitabından "Təpələr, otlar" şeirinə nəzər salaq:

Başlı-başına qalmaz  
topadə otlar,  
kişnər atlar, qalxıb otlar;  
baş qaldırıb,  
boy atar yena də otlar.  
Döryaz viy-viy viyıldayar,  
yaşıl yeli  
yaxındakı otu tel-tel siğallayar, darayar,  
Amma birdən  
yoncaların matı-qutu quruyar;  
başlarının üstünü  
viyiltü qorxu alar.  
Otların başı vurular ha,  
təpənin saçı  
qırxılar!.. [s. 43]

Cox orijinaldır, deyilmə?! Şair ilk baxışda şeir üçün o qədər də poetik obraz baxımından istifadəyə yönümlü olmayan "otlar, atlar" kimi isimlərdən istifadə etdikdən sonra, bu ifadələrlə ritmik cərgə təşkil edən "boy atar otlar, viyıldayar, darayar" kimi feil cərgəsini şeirin mətnində ustalıqla əritməklə bundan sonra otlarla təpələrin ümumi mənzərəsini otlar başı vurulandan, təpənin saçı qırıldan sonra yeni bir təbiət landsaftının yaradığını təsvir etməklə bizi yeni bir qeyri-adı mənzərənin seyrçisinə çevirir.

Ələkbər Salahzadə XX əsr yox, XXI əsrde yaşayan və ondan da sonralara üz tutan oxucular (həm də tənqidçilər) üçün yazırıdı. Hələ 26 yaşında "13 fevral" şeirini qələmə alanda da gözü, nəzəri XXI əsrə yaşıyacaq oxuculara tuslanmışdı desək, yanılmarıq:

13 ildən çox olar,  
13 fevral -  
gözlərimdə qaradı,  
həm də nədənsə qarlı;  
çiyində bir nənə keçir,  
çarsablardan qaradır qar,  
mən qiraqda bir uşaq,  
qırıq bir sözə bəndəm -  
13 fevral... [s. 12]



misralarda, bəndlərdə qaydasını pozan inversiya mətnindəki dil vahidlerinin bilerəkdən yerinə görə təkrarı, yeni leksik təkrir; cavab tələb etməyen təsdiqləyici ritorik sual; sona catdırılmamış deyimin qırılması, yeni susma; cümlənin tədqiqatçı Gülşən Əliyeva Kəngərinin "Ələkbər Salahzadənin qəribə bədii təfəkkürü, gözənləməz təxəyyüyü var. O, adidə qeyri-adını, sadədə mürekkebi görə, oxucunu gözənləməz suallar qarşısında qoya,

*Övvəli 1-ci səhifədə*

Şair lap evvəllərdən yaradıcılığında özünü sanki vaxtdan nəzəri kimi göstərir. Eyni zamanda müəllinin poetik sintaksisində biz daim onun məhdudiyyətlər içinde boğulduğunu görürük. Qeyri-standart konstruksiyalardan istifadə edib, orijinal üslubi fiqurları metnə cəlb etməklə, grammatika və söz düzünmünən qaydalarına məhəl qoymamaqla sənətkar olaraq özünəməxsus ritm yaratması qeyri-adi mənzərə ortaya çıxarı. Şair çoxsaylı metafora, müqayisə və obrazların köməyi ilə mürəkkəb emosional və fəlsəfi anlayışlarla poetik nitqi konstruksiyalasdırma və yenidən rekonstruksiya etməkə oxucunun təxəyyüllündə sözün, fikrin aydın, dərin və çəşidli mənzərəsini yarada bilir.

Salahzadənin "Vaxt vadisi" şairin vaxtla o qədər də ünsiyyətdə və ülfətdə olmadığını göstərir, onunla bağlı gileyini ifadə edir. Burada təqdim olunmuş "22 yaşım", "Boy", "Yananlar", "Elegiya", "Yol" və s. kimi nümunələr öz mahiyyəti etibarı ilə "vaxt" anlayışına bağlıdır. Elə buradaca "Yol" şeirinin hansı mələklərdən bəhs etdiyinə baxmaq daha zəruri görünür:

Hardayam, harda?

Məndən cənubacan, məndən qərbəcən,  
Məndən şimalacan, məndən şərqəcən  
Nə qədər yol var?  
Məndən ulduzacan, məndən Ayacan,  
Məndən bəs Marsacan nə qədər yol var?  
Məndən Vyetnamacan,  
Məndən Şamacan,  
Məndən Parisəcən nə qədər yol var?  
Məndən Altayacan nə qədər yol var?  
Məndən o tayacan nə qədər yol var?  
Məndən atamacan nə qədər yol var?  
Məndən özüməcən nə qədər yol var?  
Məndən sonumacan nə qədər yol var?  
Məndən arzumacan nə qədər yol var?  
Hardayam, harda? [s. 15].

Ə.Salahzadənin əsərlərində söz yaradıcılığı problemini nəzərdən keçirərkən onun poeziyasında yeni sözlərin yaranmasında, bir tərəfdən, sosial-fərdi səbəbləri görmək mümkinidürsə, digər tərəfdən, dünyanın, ictimai-siyasi, mədəni-mənəvi mühitin narahatlığı, yeni deyimlərin ortaya çıxarılmasına olan xüsusi istək göz öününe gəlir. Bununla belə, şairin dünyanıdəkin fərdi mənzərəsi daha üstün mövqədə dayanır.

Yenə də bu fikirlər içinde bulnarkən sənətkarın "Yerimiz bir, gəyümüz bir" kitabından orijinal poetik nümunelərə nezər salıraq. Yenə də Ələkbərin özəllik və gözəlliklə dolu bir şeiri də bizimlə həmsəhbət olur. Burada da şairin "Uşaq gözü" şeirinin qeyri-adi uşaq dünyasını öz mövqeyində dəyərləndirdiyini görürük. Ə.Salahzadə bu gün bizimlə bu maddi dünyada olmasa da, onun sanki indi də bizlərle yan-yana durub, öz ali, özünəməxsus tonu ilə şeir oxuduğunu görür və duyuruq. Belə olduqda bizim ona



## ƏLƏKBƏR SALAHZADƏNİN POETİK PARADIQMASI

"bərekallah" deməkdən savayı sözümüz də qalmır. Sanki şair uşağıın nece, hansı şəkildə böyüməsini nəinki uşaqlara, həm de böyük'lərə çatdırır, uşağın iç dünyasından bizi lər özünən fəlsəfi-intellektual məsajlarını ötürür.

İçindəki günəş əriyə-əriyə işiq-işiq açılır,  
qonur  
gül üstə bir böcəyə,  
yer üstə bir gecəyə.  
Baxdığınə baxır,  
gördüyüň götürür,  
götürir, götürir,  
yoğurur özünü gördük'lərilə  
... Hər yerə açılır,  
düşür uşağın işiq gözü,  
Üreyi işıqsız qoymur  
adamin işiq gözü... [s. 38]

Ələkbər Salahzadənin poetik mətnləri daim qeyri-adi üslubi fiqurlar və nitq rəngarəngliyi ilə seçilir. Onun mətnlərində yalnız özünəməxsus emosional-ekspressiv rənglərlə zəngin olan leksika önləndirən sözler şəhərənək, qəzəbənən və mənzərələrinə uyğunlaşdırılmışdır. Odur ki, nitqin obrazlılığı həm də burada şairin özünün estetik idealının ortaya çıxməsi kimi dəyişdirilməlidir. Şair öz obrazlılığı nitqinin köməyi ilə uşaq gözünün ele tərəflərini oxucularına ötürür ki, uşaq bir tərəfdən "yuxularda yenidən

şığıyır yerə-göye", "icindəki günəş əriyə-əriyə işiq-işiq açılır", "gör-mədikləri ilə sezilmədən görür dünyamı", "icində gördük'ləri və gör-mədikləri qalır içinde" və uşağın işiq gözü hər yerə düşür. Buna görə də ürəyi işıqsız qoymur adamin işiq gözü. Nəticədə şairin uşaq Qalaktikası özünün bütün tərəfləri ilə özüllük, orjinallıq qazanmaq imkanı elədə edir.

Ə.Salahzadənin şeirlərinin leksik və semantik strukturuna nəzər salıqda xeyli hallarda görürük ki, sözərək dərhal tekrarlanır, lakin bu tekrarlar hər dəfə elə yeni bir qiyafa əldə edir ki, onun ilk baxışda işlətdiyi ifadələrinin bir-birinə yapışdırılması mümkün olmayan, lakin özünün bunu ustalıqla həyata keçirdiyi üslub yeniliklərini necə ortaya qoymaq bacardığına vurulursan. Biz Ələkbərin poetik mətnlərinin əksəriyyətində cümlədəki sözlərin əks məna şəklində olduğu, yəni mən üçün o qədər də məqbul hesab etmədiyimiz frazanın qeyri-adi təqdimatının köməyi ilə yeni mənalıların yaradılmasını görürük.

Ə.Salahzadənin poetik paradigməsinin dil-məna tərkibinin (leksik, semantik və s.) struktur vasitələrinin aktualizasiyası, dünyanın bədii mənzərəsinin konseptuallığı müəllif dilinin ekspresiyası ilə bağlıdır. Şairin bəhs etdiyimiz mətnlərinin kompozisiya quruluşu metndəki semantik strukturla uyğunluq təşkil edir. Mətni yaradan və təkarları vasitələr metnini her bir kəsimində bu və ya digər parçaların xarakteristikasını

aktuallaşdırır, hətta mətnin seqmentlərində yer almış həmin sözlər öz aralarında semantik baxımdan münasibətlərə girib, mətnin məna strukturunu zənginləşdirir nüvə kimi çıxış edir.

Ə.Salahzadə yaradıcılığında ortaya gələn potensial sözlər söz yaradıcılığının məhsuldalar tipləri hesabına yaradılır, onlar dilin özünün söz yaradıcılığı sisteminde oturmuşların potensiyası hesabına və şairin fərdi toxşyylünün dərinliyinə söykənilərək nümayiş etdirilir.

Söz yaradıcılığının özü də poetik obrazlar kimi bizi onun ilkin anlayışlarına qaytarır da, eyni zamanda obrazın özündən daha geniş auraya malik olmaqla daha tutumluluğu ilə diqqəti cəlb edir. Sözün belə şəkil-ləndirilməsində Ə.Salahzadə nəinki modernist baxışlarını nəzmə gətirir, həm də öz poeziyasını avangard üslublu yeni sözlərin köməyi ilə zənginləşdirir. Bu da onun daha asan tanına bilən morfoloji strukturunu deşifre etməyə imkan verir.

Beləliklə, Ələkbər Salahzadə öz əsərlərində söz yaradıcılığının zəruri imkanlarından yararlanmaqla söz formaları ilə ülfətə girib, onlara can bir qəlbə nəfəs alır. Qeyd etdiyimiz bu tipli yanaşmalar şairin poeziyasının danılmaz keyfiyyəti olaraq onun poetik düzümlərini digər sənətkarlarımıza yaradıcı yanaşmasından və üslubi çalarlarından nəzərəçarpacəq dərəcədə fərqləndirir.